



KORRUPSIYAYA QARŞI MÜBARİZƏ ÜZRƏ KOMİSSİYA

Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirlər barədə RÜBLÜK BÜLLETEN

1. Son dövrlər həyata keçirilən əhəmiyyətli tədbirlər

- Korrupsiyaya qarşı mübarizə üzrə yeni Mili Fəaliyyət Planı (2012-2015) qəbul edilmişdir (5 sentyabr 2012). (<http://antikorrupsiya.gov.az/>)
- Açıq Hökumətin təşviq edilməsinə dair Milli Fəaliyyət Planı (2012-2015) qəbul edilmişdir (5 sentyabr 2012) (<http://antikorrupsiya.gov.az/>)
- Milli Fəaliyyət planının layihəsinin hazırlanması vətəndaş cəmiyyəti institutlarının geniş iştirakı ilə həyata keçirilmişdir
- Azərbaycan Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünə (Open Government Partnership) qoşulan (2011-ci ildə) ilk dövlətlərdən biri olmuşdur. <http://www.opengovpartnership.org/country/azerbaijan>
- Azərbaycan 2013-cü ildə də korrupsiyaya qarşı mübarizə sahəsində bütün əhəmiyyətli beynəlxalq təşəbbüslərdə aktiv iştirak etmişdir.
- “ASAN Xidmət” mərkəzlərinin fəaliyyətini təmin edən AR Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaranmışdır (13 iyul 2012). ASAN-Xidmət mərkəzləri dövlət xidmətlərinin vətəndaşlara mərkəzləşdirilmiş formada, maksimum səmərəlilik və rahatlıq təmin edilməklə göstərilməsini həyata keçirir. Bakı, Sumqayıt və Gəncə şəhərlərində 6 “ASAN Xidmət” Mərkəzi fəaliyyətə başlamışdır. Bu mərkəzlərdə 10 dövlət orqanı tərəfindən 30 xidmət göstərilir. www.asan.gov.az
- Elektron hökumət internet portalı istifadəyə verilmişdir. Portal bütün elektron xidmətlərə mərkəzləşdirilmiş çıxış imkanı təmin edir. www.e-gov.az

2. Beynəlxalq təşkilatların Azərbaycanla bağlı hesabatları

- BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının və Avropa Şurasının Korrupsiyaya ilə əlaqədar Konvensiyalarının Azərbaycan tərəfindən icra vəziyyətini təşkilatlar dəyərləndirmələrində müsbət hesab etmişdir. Hesabatlar ictimaiyyət üçün açıqdır.
- İqtisadi Əməkdaşlıq və İnkişaf (OECD) təşkilatının korrupsiyaya qarşı İstanbul Fəaliyyət Planı çərçivəsində Azərbaycanla bağlı hesabat qəbul edilmişdir. Hesabatda Azərbaycanda bu sahədə müsbət irəliləyişlər qeyd edilmişdir.
- Transparency International təşkilatının "2013-cü il Qlobal Korrupsiya Barometri" sorğu hesabatı Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində irəliləyişlərin olmasını göstərmişdir. Sorğunun nəticələrinə əsasən Azərbaycanda respondentlərin 68% hesab edir ki, dövlət tərəfindən həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirləri səmərəlidir. Bu dünya ölkələri üzrə müəyyən edilmiş 22% göstəricisindən 3 dəfə artıqdır.

Ümumən həyata keçirilmiş tədbirlər

Qanunvericilik tədbirləri

- Korrupsiyaya qarşı mübarizə haqqında, Qanun (2004-cü il 13 yanvar)
- Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı, 2004-2006-cı illər Sərəncam (3 sentyabr 2004)
- Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya, 2007-2011-ci illər, Sərəncam, (28 iyul 2007)
- Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları, Qanun (24 iyun, 2005)
- İnformasiya əldə etmək haqqında, Qanun, (30 sentyabr 2005)
- Dövlət qulluqçularının etik davranış kodeksi, Qanun, (31 may 2007)
- Sahəvi (hakimlər, prokurorlar, vergi, gömrük, ədliyyə, daxili işlər və sair) etik davranış kodeksləri, (2007-2011)

4. İnstitusional tədbirlər

- **Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası** (3 may 2005-ci il) (www.antikorrupsiya.gov.az)
 - o Komissiya Korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirir.
 - o Komissiya 15 nəfər üzvdən ibarət tərkibdə təşkil edilir və fəaliyyət göstərir. Komissiyanın 5 üzvü Azərbaycan Respublikasının Prezidenti tərəfindən, 5 üzvü Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən, 5 üzvü isə Azərbaycan Respublikasının Konstitusiyaya Məhkəməsi tərəfindən təyin edilir.
 - o Komissiyanın vəzifələrinə korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək, bu sahədə dövlət orqanlarının və digər qurumların fəaliyyətini əlaqələndirmək, korrupsiyaya qarşı mübarizənin vəziyyətini və səmərəliliyini təhlil etmək, Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramlarının icrasına nəzarəti həyata keçirmək, korrupsiyaya qarşı mübarizə sahəsində dövlət orqanları və digər qurumlarla əməkdaşlığı həyata keçirmək daxildir.

- **Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi** (28 oktyabr 2004-cü il)
 - o Korrupsiyaya qarşı mübarizə İdarəsi cinayət təqibi sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirir. 2014-cü ildə idarəyə Baş idarə statusu verilmişdir.
 - o Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin həmçinin əməliyyat axtarış fəaliyyətinin həyata keçirmək səlahiyyəti vardır.
 - o Baş Prokurorluq tərəfindən korrupsiya cinayətləri ilə əlaqədar məlumatları qəbul etmək üçün xüsusi "161" nömrəli "Qaynar xətt" təşkil edilmişdir.

- **Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya** (3 iyun 2005-ci il)
 - o Dövlət qulluğu məsələləri ilə əlaqədar ümumi dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
 - o Dövlət qulluğuna mərkəzləşdirilmiş qaydada qəbulu həyata keçirir.
 - o Dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunması ilə bağlı nəzarət orqanı funksiyasını həyata keçirir.

- **Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi** (13 İyul 2012-ci il)
 - o Dövlət Agentliyi tabeliyində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərinin vahid şəkildə idarə edilməsini və vətəndaşlara xidmət göstərməsini təmin edir.
 - o Dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini və bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini həyata keçirir.

5. Azərbaycan Respublikasının qoşulduğu müvafiq konvensiyalar

- BMT-nin “Korrupsiya əleyhinə Konvensiyası” (30 sentyabr 2005-ci ildə ratifikasiya edilmişdir)
- “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” Avropa Şurası Konvensiyası (30 dekabr 2003-cü ildə ratifikasiya edilmişdir);
- “Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında” Avropa Şurası Konvensiyası (30 dekabr 2003-cü ildə ratifikasiya edilmişdir);
- Birləşmiş Millətlər Təşkilatının “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyası (13 may 2003-cü ildə ratifikasiya edilmişdir);

6. Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq təşkilatlar

- “İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Antikorrupsiya Şebəkəsinin Regional fəaliyyət planı” (2003) .
- “Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü” (Extractive Industries Transparency Initiative) qoşulma (2003).
- Avropa Şurasının “Korrupsiyaya Qarşı Dövlətlər Qrupu” (GRECO) (2004).
- Anti-korrupsiya qurumlarının Beynəlxalq Assosiasiyası (2006)
- “Açıq Hökumət Tərəfdaşlığı” təşəbbüsü (2011)
- Beynəlxalq Antikorrupsiya Akademiyası (2011)
- Korrupsiyaya qarşı Parlament üzvlərinin Qlobal Təşkilatı (GOPAC) (2012)

7. Maarifləndirmə tədbirləri

- Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Azərbaycan və İngilis dillərində internet səhifələri fəaliyyət göstərir.
- Komissiyanın dəstəyi ilə korrupsiya ilə mübarizə sahəsində əl kitabçaları, qanunvericilik toplusu, təşviqat bukletləri və maarifləndirici vasitələr çap edilmişdir.
- Komissiya Korrupsiyaya qarşı mübarizə aparan qeyri hökumət təşkilatlarının “Məlumat və İnformasiya Şəbəkəsi”nin fəaliyyətində aktiv iştirak etmişdir.
- Komissiya tərəfindən ixtisaslaşmış qeyri hökumət təşkilatlarının layihələrinə və ümumi fəaliyyətlərinə dəstək göstərilmişdir
- Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən korrupsiyaya qarşı mübarizə aparan QHT-lərə dəstək prioritet istiqamət kimi müəyyən edilmişdir.

Daha ətraflı məlumat üçün

Email: office@commission-anticorruption.gov.az

Veb səhifə: www.antikorrupsiya.gov.az